

# Azərbaycanda bolşevik işgalinə qarşı Quba üsyani

## Kəndlilər sovet qüvvələrinə qarşı müqavimət göstərirdilər

**Q**ubada 1920-ci ildə sovet işgalinə qarşı üsyانlar baş qaldırdı. Həmdulla Əfəndi Əfəndizadə, Qaçaq Mayıl və Cümhuriyyət ordusunun zabiti Əfəndiyevin rəhbərlik etdikləri üsyany üç həftəyə yaxın davam etdi. Üsyanyın yatırılması üçün Əliheydər Qarayev və Levan Qoqoberidze bölgəyə ezam olundular. Həftələrlə davam edən qeyri-bərabər döyüslərdən sonra üsyanyçılar məglubiyətə uğradılar.

Quba qəzasında Küzün kəndinin əhalisi 1920-ci il avqustun 23-də silahlı üsyanya qalxdı. Onlar kənddə iki milis nəfərini öldürdülər. Daha sonra isə yeni hakimiyyətə itaetsizliklərini elan etdilər.

Üsyanyı yatırmaq üçün kəndə 4-cü süvari alayından 45 nəfərlik dəstə göndərildi. Həmin dəstə çoxlu itki verdi. Onlardan yalnız 6 nəfəri həyatda qala bildi. Hərbi komissar Küzün kəndində sovet hakimiyyətinin bərpa olunması üçün bir təqim və əlavə pulemyotçu göndərdi. Kənd üsyanyçıları ilə sovet qüvvələri arasında yenidən gərgin döyüş başladı. Əhalili növbəti dəfə sovet qüvvələrinə müqavimət göstərə bildi.

Avqustun 29-da Qubanın yaxınlığında sovet qüvvələri ilə üsyanyçılar arasında yenidən toqquşma baş verdi. 100 nəfərdən ibarət olan sovet əsgərləri xeyli itki ilə geri çəkildilər. Üsyanyçıların silahlı dəstəsi artıq formalaşmışdı. Cümhuriyyət ordusunun podpolkovniki Əfəndiyevin rəhbərlik etdiyi dəstədə türk zabitləri də var idi. Üsyanyçılar xeyli pulemyot və beşəçilan tüfəng əldə etmişdilər. Sentyabrın 3-də səhər saatlarında onlar Dəvəçi-Xaçmaza doğru irəlilədilər. Üsyanyçıların qarşısına 7-ci süvari dəstəsi çıxarıldı. Gərgin döyüşdən sonra sovet-bolşevik qüvvələri bu dəfə mövqelərini saxlaya bildilər. Xaçmaz yaxınlığında bolşeviklərin zirehli qa-

tarı da dayanmışdı. Bu da onlara əlavə imkanlar yaradırdı. Üsyanyçılar isə elə mövqelərdə yerləşmişdilər ki, zirehli qatardakı topların atəsi onlara çatmadı. Kəşfiyyat məlumatlarından məlum olmuşdu ki, Çörxi stansiyası ətrafında da yeni rejimlə razılaşmayan yerli əhalinin silahlı dəstəsi təşkil edilmişdi.

Güclü dəstələrdən birinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin keçmiş deputatı Həmdulla Əfəndi Əfəndizadə rəhbərlik edirdi. Onun öz qardaşı Şəm-



Həmdulla Əfəndi Əfəndizadə



səddin Əfəndi, türk zabiti İsmayıllı Əli Əfəndi, Səttar Əfəndiyev, milli ordunun zabiti Şükür bəy də üsyana başçılıq edirdilər.

Sovet rejiminə qarşı təhlükəli xarakter alan üsyanyalar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1920-ci il sentyabrın 9-da keçirilən plenumunda ciddi müzakirə edildi. Plenum Quba üsyanyını yatırmaq üçün Ə.Qarayevi və L.Qoqoberidzeni ora ezam etmək haqqında qərar qəbul etdi. Qəzənfər Musabəyov isə Quba qəzasının fövqəladə komissarı təyin olundu.

**Üsyanyalar**  
amansızlıqla yatırıldı

Üsyanyın qarşısını almaq üçün qəzanın fövqəladə komissarı Qəzənfər Musabəyov 1920-ci il sentyabrın 11-də Quba əhalisinə müraciət etdi. Bu müraciətdə qəzada baş qaldıran üsyany və onun yatırılması haqqında məlumat verilirdi. Musabəyov üsyanyın daha da genişlənməsinə yol verməmək üçün sovet hakimiyyəti adından üsyanyçılarla amnistiya elan edir və silahlarını təhvil verməyə dəvət edir. O, eyni zamanda bildirir ki, üsyany cəhdinin qarşısı hər vasitə ilə alınacaqdır.

6 minə yaxın insanın iştirak etdiyi üsyany sentyabr ayında amansızlıqla yatırıldı. Əməliyyatlarda 500 kəndli öldürüldü. Kəndlərin bəziləri mərmi atəşlərindən alışib yandı. Üsyanyın baş verdiyi kəndlər bolşeviklərin nəzarəti altına keçdi.

*Elşən YƏHYAYEV,  
"Azərbaycan"*